

**O** gün hamı səksəkədə idi. Gecənin narahatlığı gündüzün həyecanından xəbər verirdi. Gələn xəberin nə olacağını təsəvvür etsələr də, qəbul etmək fikrində deyildilər.



Hərdən küləyin döydüyü qapı üzəkləri döyürdü. Artıq içün, çölün döyüntüleri bir-birinə qarışmışdı.

Gündüz ara-sıra sızan məlumat gecənin qaranlığını artırırdı.

Zamanı içine çökən, adamı boğmağa aparan sükutun daxili hayqırtsı bəzən qışqırıqdan daha dəhşətli olur.

Ola biləmi? Olarmı? Odurmu? Sualları bu gecə fasile vermirdi. Sanki həyatın sonuydu, bitmişdi hər şey, sabah açılmayıacaqdı.

Kimse sükutu pozmağa cəsarət etmirdi.

Yatan da yox idi ki, yuxu görəydi. Bir də, gecə vaxtı yuxunu kim idi evdə suya danişan?

İçindəki suallara cavab axtararaq hamı gözünü bir-birinin ağızına dikmişdi.

İlin son gecəsi kimi uzanan gecə qurtarmırdı ki, qurtarmırdı...

\*\*\*

Şəmkirin Kür qəsəbesində İlham kişiyle Faya ananın evində iki oğul böyüyürdü. Gözlərinin ağı-qarası iki oğul. Ailənin gelecek ümidi.

Doğma yurdlarından - Qəribi Azərbaycanın Dərələyəzin-dən qəçqin düşən bu insanlar

bütün təskinliyi oğullarında tapıldılar. Övladların dünyaya gelişinin sevinci ağrılarını, yurd həsrətini unutduraraq, onları ikinci vətən saydıqları Şəmkirə bağlamışdı.

Hər dəfə boy-a-başa çatdıqları yurd yeri yada düşəndə, İlham kişiyle Faya ana üzlerini dağlara tuturdular. Həsrətin gözlərdə yaratdığı ağrını, acını onlara qisılan balaca Cavidlə Çingizin baxışlarından gizlədərək, onların başını tumarlayıb bugünə şükür edirdilər. Nə Cavid, nə də Çingiz yurd, vətən itkisinin ne olduğunu hələ başa düşmürdü.

Doğulduları yer, evləri, oy-nadıqları dostları vardi. Həyat onlar üçün bunlardan ibarət idi.

Uşaqlar təkcə evə yox, valideynlərinin qəlbinə də işləşərək. Ağrıları, yorğunluğu unutduracaq, qaranlığı qo-vacaq işləq. Onların səsi, gülüşü evdəki ovqatı dəyişirdi. Həyətdə ne qədər nadincə olsalar da, evdə tamam başqayıdlar. Bacıları olmadığından analarına kömək edirlər. Buyruğa baxırdılar. Evin düzənинe balaca əllərlə düzən qatmağa çalışırlılar.

Onlara baxılcıq ata qürur hissi keçirirdi. Ana oğlanlarını özünə arxa-dayaq bilirdi.

\*\*\*

# ŞƏHİD QARDASLAR

İlham kişiyle Faya ana üçün ən ağır dərdi hələ ki, yurd itkiyi, yurd dərdiydi.

Vətən, yurd hissi tam baş-qadır. Bu bağlılıq qopanda tən-halaşısan, özündən ayrılan ki-mi olursan. Yoxluq səni sıxır. Darıxısan. Özündə nəyinsə çatmadığını fərqində olursan. Bambaşqa bir hal yaşayırsan. Izahi mümkün olmayan, ancaq yaşayınanın bildiyi hal...

Didərginlik, yurdundan uzaq düşmək böyük dərddi. Olanlarını, keçmişini itirirsən. Özünü itmiş kimi. Nələr varsa, xatırələrdə qalır. Bir vaxtlar sevə-sevə baxdıqlarına daha baxa bilmirsən. Hər şey keçmişə çevrilir, tarix olur. Sınıqsan. "Arxam, yurdum var", - deyə bilmirsən.

Uşaqlığın, gəncliyin yox ki-midi. İlk addım atdırın, gəzdiyin yerlərin sonrakı taleyindən xəbərsizsən. Arzularına bərabər izlərin də itib. İzinin üstüne iz qoyulduса, o artıq səninki deyil.

Hissləri ne qədər bəlağətli sözlərlə ifadə etmək istəsən də, onu olduğu kimi çatdırıa bil-mirsən. Mümkün deyil. O hissələr yazıya sığmir. Yazdıqca, nələrinse qaldığını düşünürsən. Gerək gözün, yaddaşın bütün sözlərini, ifadələrini köçürəsən. O da mümkünsüzdür.

Övlad sevgisi kimi...

Dərddən doyan bu insanlar "dərd geləndə batmanla gelir" ifadəsinə heç sevməzdilər. İçlərində bir qorxu vardi. Nədənini bilmirdilər. Amma qəbul etmək istəmirdilər.

Hələ İrəvan, Zəngəzur, ...  
Qarabağ dərdi vardi.

Ermənilər hər gecə mövqe-

lərimizi, kəndlərimizi atəşə tu-turdular. Yaralananlar, şəhid olanlar vardi.

Evin iki oğlu da döyüşənlər arasında...

\*\*\*

Şəhidlərimizin anası Faya xanımın səsində həmişəkindən fərqli bir narahatlıq hiss etdiyimden sağollaşıb, sonra zəng edərəm demek isteyirdim ki, "yox, buyurun, hər cüme ol-duğu kimi, bu gün də şəhidləri ziyanətə getmişdim" - deyib danışmağa başladı: "Onları zi-yarət edəndə həmişə belə oluram. Halim dəyişir. Özümdə olmuram. Ötənləri xatırlayıram. Elə bilirom ki, həyətdən, məktəbdən gelib, indicə üstüma qaçaqcaqlar, toy günlərində kitək məni sevincə qucaqlayacaqlar; mühəribədən-döyüşdən gelirlər, onları sağ-salamat görüb yənə duz kimi yalay-acam, haranı aldıqlarını soru-şacam.

Onsuz da bir an belə ya-dımdan çıxmırlar. Amma hər bura geləndə o anları təzədən yaşamalı oluram. Onlar mə-nimcün təzədən doğulur, günbegün böyüyür... sonra da şəhid olurlar. Əbədi məka-nın sahibinə çevrilirlər.

Onların qara məmərdən mənə baxan gözlərini görəndə özümü saxlaya bilmirəm.

Doğmalarından, olanların-dan ayrılannda insan necə olar? Ana necə olar?

Qoynuma sığınmaqlarını, boynuma sarılmalarını isteyi-rəm. Daş əlləri qalxmır. Onları mən qucaqlamalı oluram. Bum-buzdular. Yayın istisi də onları isidə bilmir. Köksümün istiliyi ilə isidirəm. Ana qucağının isti-

liyi tam başqadı. Bala onu da-ha yaxşı hiss edir.

Mən onlara siğindıqdan so-nra, elə bil özlərinə gəlirlər, donları açılır, isinirlər. Baxışları da dəyişir. Söhbət eləmək isteyirlər. Onların qırıq-qırıq gə-lən səslərini eşidirəm. Arzuları-nı, isteklərini dinləyirəm...

Danışrıq...

Hər dəfə mənə təskinlik, ürək-dirək verməyə çalışırlar.

Mən onlara bu həftə olanla-ri çatdırıram, onlar mənə hər şeyin yaxşı olacağını deyirlər. Uşaqlarının böyüdüyüünü dedikcə, necə sevindiklərini hiss edirəm.

Ən çox sevindikləri onlara Qələbe xəberini çatdırında ol-du. Sanki ağrıları sağaldı. Dir-çəldilər. Nə qədər qəribə görünse də, içlərindeki rahatlığı duyudum. Övladı ana qədər kim duya bilər. Harda olmalarının fərqi yoxdur.

Döyüşdə yaralananda - güllə, mərmi qəlpəsi haralarına dəyişdirə, o yerdədən ağrılar başlayardı. Soruşanda demə-sələr, boyunlarına almasalar da, nələr çekdiklərini biliirdim.

Allah anaları öz dərdlərini çəkməklə bərabər, həm də övladlarının dərdini çəkmək üçün yaradıb. Yoxsa övladlar o dər-dləri tək çəke bilməzdilər".

Faya ana qəbiristanlıqdan, övladlarından necə ayrılib gəl-diyyini söyləyir. Ananın sözləri-ne nə ürək dözə bilir, nə qəlem tab gətirir.

Telefonun hər iki başından güclə: "Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Onların sayəsində" ... sonra hərə ancaq özünü eşidir...

(ardı var)

Rəfail TAGİZADƏ